

Fənn1247 - Azərbaycanın təbii ehtiyatları və onlardan səmərəli istifadə olunması

1 Sual: İnsanın yaşaması üçün istifadə etdiyi təbii cisimlər nə adlanır? (Çəki: 1)

- a) əmək resursları
- b) təbii şərait
- c)) təbii ehtiyatlar
- d) sosial elementlər
- e) təsərrüfat strukturları

2 Sual: Fənnin predmeti nədir? (Çəki: 1)

- a) təsərrüfat və əhəlinin səmərəli ərazi təşkili
- b) demoqrafik proseslər
- c) intensiv istehsalat keçid yolları
- d)) təbii resurs potensialından səmərəli istifadə
- e) təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələrinin nizamlanması

3 Sual: Fənnin məqsədi nədir? (Çəki: 1)

- a))təbiətdən düzgün istifadə və onun mühafizəsi
- b) beynəlxalq münasibətlərin bir çox problemlərinin həlli yolları
- c) təsərrüfat sahələrinin kompleks şəkildə inkişafı
- d) xidmət sahələrinin ixtisaslaşması və mübadiləsi prosesləri
- e) iqtisadiyyatda bazar modelinin qloballaşdırılması

4 Sual: Fənnin əsas vəzifələrini sadalayın. (Çəki: 1)

- a) respublika təsərrüfatının yenidən qurulması və modernləşdirilməsi, təsərrüfat sahələrinin strukturunun təkmilləşdirilməsi
- b) müxtəlif proseslərin təsiri ilə zonallığın pozulmasının qarşısının alınması, landşaft tiplərinin yerləşmə ardıcılığındakı müəyyən fərqlərin aradan qaldırılması
- c)) təbii və antropogen amillərin yaratdığı müxtəlif ekoloji problemlərin həlli, bioloji müxtəlifliyin qorunub saxlanması
- d) təbii sərvətlərin hasil edildiyi ərazilərdə texnogen landşaftların formalaşmasının qarşısının alınması

- e) ekstensiv yol, əkin sahələrinin genişləndirilməsi, heyvanların və müəssisələrin sayının artırılması hesabına məhsul istehsalının artırılması.

5 Sual: İsveç alimi K.Linney (1707-1778) təbii sərvətləri neçə qrupa bölüşdürür və hansılardır? (Çəki: 1)

- a) 2 qrupa: su və torpaq ehtiyatlarına
- b) 3 qrupa: mineral, bitki, heyvanat ehtiyatlarına
- c) 4 qrupa: meşə, hava, iqlim, rekreasiya ehtiyatlarına
- d) 5 qrupa: mineral, torpaq, su, bioloji, geotermal ehtiyatlara
- e) 6 qrupa: mineral resurslar, yanacaq, kimyəvi, tikinti, iqlim, bioloji ehtiyatlara

6 Sual: Elementar və kompleks ehtiyatlara hansı sərvətlər aiddir? (Çəki: 1)

- a) kömür, neft, filiz, heyvanat ehtiyatları
- b) elektrik, külək, günəş enerjisi ehtiyatları
- c) qabarma-çəkilmə, temperatur, buxarlanma
- d) atom enerjisi, kosmosdan istifadə, daş kömür
- e)) oksigen, azot, günəş enerjisi, atmosfer havası, su

7 Sual: Təbii şərait nəyin əmələ gəlməsinə şərait yaradır? (Çəki: 1)

- a) iqlim və aqroiqlim sərvətlərinə
- b)) insanların əmək fəaliyyətinin gedişinə, təbii sərvətlərin əmələ gəlməsinə
- c) külək, dəniz dalğalarının qabarma və çəkilməsinə
- d) enerjinin alınmasına
- e) məhsuldar qüvvələrin inkişafına

8 Sual: Təbii sərvətlərin keyfiyyət göstəricilərinin müxtəlifliyi nəyə səbəb olmuşdur? (Çəki: 1)

- a) Cəmiyyətin inkişafının elementidir.
- b) Təsərrüfatda stimulyator rolunu oynayır.
- c) Təsərrüfat sahələrinin inkişafına
- d)) təsərrüfat sahələrinin rəngarəngliyinə
- e) təbii ehtiyatların öyrənilməsinə

9 Sual: Təbii sərvətlər anlamı nəyin cəmi kimi qəbul edilir? (Çəki: 1)

- a) iqtisadi, texniki, coğrafi amillərin

- b)) təbiətdən istifadə edilən və istifadəsi mümkün olan təbii kontropentlərin
- c) ETT –nin inkişaf səviyyəsinin
- d) təbii ehtiyatların qiymətləndirilməsinə
- e) -keyfiyyət göstəricilərinin

10 Sual: Təbii resurs amili nədir? (Çəki: 1)

- a)) təbii mühitin fəaliyyəti, ekoloji amili, təbii sərvətlərin tərkibi, miqdarı
- b) sahə vahidinə düşən ehtiyatlar
- c) ərazinin mənimsənilmə şəraiti (ehtiyatın)
- d) nəqliyyat şəraiti, ehtiyatın məskunlaşma mümkünlüyü
- e) kəmiyyət-keyfiyyət göstəriciləri, məhsula sərf edilən xərclər

11 Sual: Bəşər cəmiyyətin sosial – iqtisadi inkişafı nə ilə bağlıdır? (Çəki: 1)

- a) təsərrüfatın yararlılıq cəhətdən qiymətləndirilməsilə
- b) ehtiyatların keyfiyyət tərkib ilə
- c)) insanların təbii sərvətlərdən istifadə etməsilə
- d) potensial ehtiyatların düzgün dəqiqləşdirilməsi ilə
- e) doğru cavab yoxdur

12 Sual: Təbiətlə istehsal arasında qarşılıqlı əlaqələr nə kimi xarakter daşıyır? (Çəki: 1)

- a) fəlsəfi
- b) informatik
- c) sosial
- d) iqtisadi
- e)) tarixi

13 Sual: İstehsalın xammal və enerji bazalarını nə təşkil edir? (Çəki: 1)

- a)) təbii sərvətlər
- b) yerin daxili istiliyi
- c) yanacaq – energetika sahəsi
- d) potensial sərvətlər
- e) ərazinin relyef və iqlim

14 Sual: Respublikanın mövcud ərazi istehsal kompleksləri (ƏİK) nəyə əsaslanaraq formalaşib inkişaf etmişlər? (Çəki: 1)

- a) ərazinin mənimsənilmə dərəcəsinə
- b) məhsuldar qüvvələrin yerləşməsinə
- c) relyef və iqlimə
- d) tikinti materiallarına
- e)) yerli təbii ehtiyatlara

Bölmə: 2.1 02Ad 2.1 02

Suallardan 11

Maksimal faiz 11

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

15 Sual: Dünyada neçə növ faydalı qazıntı və qiymətli daşlar mövcuddur? (Çəki: 1)

- a) 100 növ qazıntı, 50 növ qiymətli daşlar
- b) 150 növ faydalı qazıntı, 100 növ qiymətli daşlar
- c) 200 növ faydalı qazıntı, 150 növ qiymətli daşlar
- d)) 250 növ faydalı qazıntı, 200 növ qiymətli daşlar
- e) 300 növ faydalı qazıntı, 250 növ qiymətli daşlar

16 Sual: Potensial ehtiyatlar hansı sərvətlərə aid edilir? (Çəki: 1)

- a)) istifadə olunmayan, ehtiyatı tam dəqiqləşməyən sərvətlər
- b) təbiətdə istifadə edilən və istifadəsi mümkün olan resurslar
- c) dəqiq kəşfiyyat aparılmış, sərhədləri tam dəqiqləşdirilmiş ehtiyatlar
- d) yayım şəraitinin ümumi əlamətlərini təmin edən kəşfiyyat və öyrənilmə dərəcəsinə malik ehtiyatlar
- e) ilkin olaraq tək-tək nümunələr məlum olan və sənaye ehtiyatı az olan ehtiyatlar.

17 Sual: İnkişaf etmiş ölkələrdə təbii ehtiyatları necə adlandırırlar? (Çəki: 1)

- a) əmək vərdisləri
- b) intensiv istehsal
- c) təsərrüfat strukturları
- d)) təbii aktiv kapital
- e) əmək resursları

18 Sual: Təkrar istehsala cəlb olunmuş təbii sərvətləri hansı əlamət birləşdirir? (Çəki: 1)

- a)) insan tələbatını ödəmək imkanı
- b) zərərli təsirlərini aradan qaldırmaq
- c) ekosistemin vəziyyətinə və təmizliyinə nəzarət etmək
- d) kəskin çirklənmənin qarşısını almaq
- e) ekoloji təmizliyə nail olmaq

19 Sual: Təbii sərvətləri cəmiyyət necə qiymətləndirir? (Çəki: 1)

- a) ehtiyatların başlıca xüsusiyyətlərini müəyyən etmək üçün
- b)) cəmiyyətin inkişafının elementi kimi
- c) tükənən növləri kimi
- d) ehtiyatlı hələ tam dəqiqləşdirilməmiş sərvətlər kimi
- e) aktiv kapital kimi

20 Sual: Hər hansı təbii sərvətin qiymətləndirməsini nəylə əlaqələndirirlər? (Çəki: 1)

- a) istifadəsi imkanı ilə
- b) potensial sərvətlərlə
- c) kapital təsnifatı ilə
- d)) onlara çəkilən xərclərlə
- e) tükənməyən növlərlə

21 Sual: Respublikanın təbii sərvətləri nə kimi proseslərdə mühüm rol oynayır? (Çəki: 1)

- a) geotermal, rekreasiya sərvətlərdən istifadəsi
- b) tərkibi, istifadəsi və s əlamətləri ilə
- c) Karbohidrogen mənşəli xüsusiyyəti ilə
- d)) əhalinin təsərrüfat fəaliyyəti, məhsuldar qüvvələrin inkişafı, düzgün yerləşdirilməsində və s.
- e) lazım olan funksiyaları düzgün yerinə yetirməsi ilə

22 Sual: Oksigen, azot, günəş enerjisi, atmosfer havası, su – hansı ehtiyatlara aiddirlər? (Çəki: 1)

- a) kömür, neft, filiz, ehtiyatlarına
- b) elektrik, külək, günəş enerjisi ehtiyatına
- c) qabarma - çəkilmə, temperatur, buxarlanmaya
- d)) elementar və kompleks ehtiyatlara
- e) Atom enerjisi, kosmosdan istifadəyə

23 Sual: İstifadə olunmayan, ehtiyatı tam dəqiqləşməyən sərvətlər hansı ehtiyatlara aiddir? (Çəki: 1)

- a) təbiətdə istifadə edilən və istifadəsi mümkün olan resurslar
- b) dəqiqi kəşfiyyat aparılmış, sərhədləri tam dəqiqləşdirilmiş ehtiyatlar
- c) yayım şəraitinin ümumi əlamətlərini təmin edən kəşfiyyat dərəcəsinə malik ehtiyatlar
- d) ilkin olaraq tək – tək nümunələri məlum olan, sənaye ehtiyatı az olan ehtiyatlar
- e)) potensial ehtiyatlar

24 Sual: Kapital qoyuluşunun xüsusi çəkisi, əmək məhsuldarlığı, səmərəliliyin səviyyəsi təbii ehtiyatların hansı göstəricilərinə daxildir? (Çəki: 1)

- a) təbii resursların xüsusiyyətlərinin müxtəlifliyinə
- b) orogen qurşaqlara
- c) hasilata, emala
- d) daşınmanın dəyərinə
- e)) iqtisadi qiymətləndirilməyə

25 Sual: Təbii sərvətlər yüksək inkişaf etmiş ölkələrdə necə adlanır? (Çəki: 1)

- a) Əmək resursları
- b) İntensiv istehsal
- c)) təbii aktiv kapital
- d) əmək vərdişləri
- e) təsərrüfat strukturları

Bölmə: 3.1 02Ad 3.1 02

Suallardan 19

Maksimal faiz 19

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

26 Sual: Böyük Qafqazın cənub-şərq yamacı, kiçik Qafqazın Gəncə ətrafı, Zəngəzur dağları neçə ballıq zəlzələ zonasına daxildir? (Çəki: 1)

- a) 3-4 ballıq
- b) 5-6 ballıq
- c) 7-8 ballıq
- d)) 8-9 ballıq
- e) 1-2 ballıq

27 Sual: Kür-Araz ovalığı, Qobustan, Qusar maili çökəkliyi, Talış dağları neçə ballıq zəlzələ ərazisində yerləşir? (Çəki: 1)

- a) 1-2- ballıq
- b) 8-9 ballıq
- c)) 7-8 ballıq
- d) 5-6 ballıq
- e) 3-4 ballıq

28 Sual: Sürüşməyə nə kimi hadisələr səbəb olur? (Çəki: 1)

- a) akkumulyasiya prosesləri üstünlük təşkil edən torpaqlar
- b) mürəkkəb quruluşlu uri qalxma zonaları
- c)) güclü yağışlar, qar əriməsi, seysmik hadisələr
- d) geoloji strukturlar və çökmə süxurlarının qalınlığı
- e) endogen qüvvələrin üstünlüyə malik olduğu hadisələr

29 Sual: Respublikamızın hansı ərazilərində sürüşmə hadisələri tez-tez baş verir? (Çəki: 1)

- a) Abşeron-Qobustan zonasında
- b)) Baş Qafqaz, Yan silsilənin meyilli yamaclarında
- c) Böyük Qafqazın şimal-şərq yamaclarında
- d) Alazan-Əyriçay vadisində

- e) Qarabağ vulkan yaylasında

30 Sual: Palçıq vulkanları ölkəmizdə hansı ərazilər üçün səciyyəvidir? (Çəki: 1)

- a)) Qobustan, Cənub-Şərqi Şirvan, Abşeron sahilləri
- b) Böyük Qafqazın Şimal-Şərq yamaclarında, Naxçıvanda
- c) Talış dağlarında, Mərkəzi Aranda
- d) Zəngəzur silsiləsi, Kür-Araz ovalığında
- e) Acınohur çökəkliyi, Kiçik Qafqaz dağlarının şərq maili düzənliklərində

31 Sual: Hansı ərazilərdə qeyri-filiz faydalı qazıntıları yayılmışdır? (Çəki: 1)

- a) çox rütubət qəbul edən alçaq dağlıq zonalarda
- b) dağətəyi düzənliklərdə
- c) Kür-Araz ovalığında
- d)) çökmə süxurların yayıldığı düzənlik ərazilərdə
- e) tektonik proseslərin daha güclü təzahür etdiyi sahələrdə

32 Sual: Azərbaycan ərazisinə daxil olan hava kütlələrinin və atmosfer dövrünün hansı tiplərini tanıyırsınız? (Çəki: 1)

- a) bruzlər
- b) passatlar
- c) mussonlar
- d)) Cənub siklonları, tropik hava kütlələri
- e) antisiklonlar

33 Sual: Abşeron yarımadası və dəniz sahili zonada «Xəzri küləyinin» ən yüksək sürəti nə qədərdir? (Çəki: 1)

- a) 5- 10 m/san
- b) 15- 20 m/san
- c) 25-30 m/san
- d)) 35-40 m/san
- e) 45- 50 m/san

34 Sual: Azərbaycan ərazisində ən az yağıntı hara düşür? (Çəki: 1)

- a) Mərkəzi Aran düzənliyinə
- b) Xəzər sahillərinə
- c) Kür-Araz ovalığına
- d)) Abşeron yarımadasına
- e) Kiçik Qafqaz dağlarının alçaq dağlıq ərazilərinə

35 Sual: Yüksək dağlıq ərazilərdə yağıntının miqdarı neçə mm-ə qədər artır? (Çəki: 1)

- a) 200 mm-dən 720 mm-ə qədər
- b) 300 mm – 860 mm-ə qədər
- c) 400 mm – 960 mm-ə qədər
- d) 500 mm – 1400 mm-ə qədər
- e)) 600 mm – 1600 mm-ə qədər

36 Sual: Orta və yüksək dağlığın soyuq iqlim tipii nə üçün əlverişlidir, yaxud nəyin yaranmasına imkan yaradır? (Çəki: 1)

- a) ildə 2 dəfə məhsul götürməyə
- b) bağçılıq, üzümçülük, taxılçılıq üçün
- c) turizm, sağlamlıq kompleksləri üçün
- d)) yay otlaqları və biçənəklər üçün
- e) dağ və yeraltı suların miqdarının artmasına

37 Sual: Süni relyef formaları dedikdə nə başa düşülür? (Çəki: 1)

- a) dağ sisteminin ətəkləri
- b) tektonik zonalar
- c)) kanallar, kollektorlar, su anbarları, yollar
- d) külək enerjisi
- e) turizm və uşaq sağlamlıq kompleksləri

38 Sual: Respublika ərazisinin orta yüksəkliyi nə qədərdir? (Çəki: 1)

- a) 400 metr
- b) 552 metr
- c)) 657 metr
- d) 321 metr

e) 230 metr

39 Sual: Sürüşmələr hansı ərazilərdə daha çox yayılmışdır? (Çəki: 1)

- a)) Böyük Qafqazın gilli süxurların yayıldığı ərazilərdə
- b) Azərbaycanın Kiçik Qafqaz hissəsində
- c) Cənub-Şərqi Şirvanda
- d) Kür-Araz ovalığında
- e) Qusar maili düzənliyində

40 Sual: Vulkan külləri və lavaları harada daha çox yayılmışdır? (Çəki: 1)

- a) Böyük Qafqazın cənub yamacında
- b) Kiçik Qafqazın yüksək dağlıq zonalarında
- c) Ceyrangöl-Acınohur alçaq dağlığında
- d) Samur-Dəvəçi ovalığında
- e)) Qarabağ vulkanik yaylasında

41 Sual: Xəzərsahili ovalıq okean səviyyəsindən neçə metr aşağıdadır? (Çəki: 1)

- a) 5 metr
- b) 12 metr
- c) 19 metr
- d) 25 metr
- e)) 28 metr

42 Sual: Xəzri və gilavar küləklərinin nə kimi əhəmiyyəti var? (Çəki: 1)

- a) iqlim dəyişikliklərinə və tektonik hadisələrə səbəb olur
- b) atmosferin ümumi sirkulyasiyasına təsir edir
- c)) Bakı və Sumqayıt şəhərlərinin çirkli havasının təmizlənməsində mühüm rol oynayır
- d) həyat şəraitini pisləşdirir, ekoloji gərginliyə gətirib çıxarır
- e) torpaq əmələ gəlməsində böyük rol oynayır

43 Sual: Kür-Araz ovalığında orta illik temperatur nə qədərdir? (Çəki: 1)

- a) + 13,7° C
- b) +16,2°C
- c)) + 14,5°C
- d) + 12,1°C
- e) +18°C

44 Sual: Geomorfologiya elmi hansı təbiət ünsürünü öyrənir? (Çəki: 1)

- a) küləkləri
- b) yerin daxilini
- c) su ehtiyatlarını
- d)) relyefi
- e) atmosferi

Bölmə: 3.1 01Ad 3.1 01

Suallardan 20

Maksimal faiz 20

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

45 Sual: Relyefin əmələ gəlməsi məsələləri ilə hansı elm məşğul olur? (Çəki: 1)

- a) yerşünaslıq elmi
- b) landşaftşünaslıq elmi
- c) sosiologiya elmi
- d)) geomorfologiya elmi
- e) fiziologiya elmi

46 Sual: Respublikanın geomorfoloq alimlərindən kimləri tanıyırsınız? (Çəki: 1)

- a) E.Əlizadə, R.Daşdıyev,N.Nəbiyev
- b) M.Əyyubov, H.Fətullayev,N.Məmmədova
- c)) B.Budaqov,M.Musabəyov, N.Şirinov
- d) Ə.Həsənov, E.Qurbanov, G.Əliyeva

e) H.Əliyev, M.Babayeva, F.İmanov

47 Sual: Ərazimizin neçə faizini dağlar tutur? (Çəki: 1)

- a) 50%-ni
- b)) 60%-ni
- c) 40%-ni
- d) 30%-ni
- e) 10%-ni

48 Sual: Dünyada olan palçıq vulkanlarının nə qədəri Azərbaycandadır? (Çəki: 1)

- a) 100-dən çoxu
- b) 300-ü
- c)) 250-dən çoxu
- d) 50-si
- e) 10-u

49 Sual: Respublikanın iqliminin mürəkkəb olması nə ilə əlaqədardır? (Çəki: 1)

- a) dağətəyi düzənliklərin və dağarası çökəkliklərin çox olması ilə
- b) sulkan süxurlarının geniş əraziləri əhatə etməsi ilə
- c) ərazimizdə qədim süxurların və çıxıntıların (şistlərin) yaşının 400-450 milyon ilə yaxın olması ilə
- d)) respublikanın orta enlikdə yerləşməsi, günəş radiasiyasının miqdarı ilə
- e) intruziv süxurların və allüvial çöküntülərin ərazi üzrə yayılması ilə

50 Sual: Az meylli dağ yamacları, geniş düzənliklər nəyin inkişafına şərait yaradır? (Çəki: 1)

- a) suayırıcı silsilənin yaranmasına
- b) yanar şist yataqlarının tapılmasına
- c) bitkiçiliyin inkişafına
- d) yarımsəhra landşaftının yaranmasına
- e)) əkinçiliyin, nəqliyyatın, şəhərsalmanın inkişafına

51 Sual: Respublika ərazisində relyef formalarından hansılar üstünlük təşkil edir? (Çəki: 1)

- a) buzlaqlar
- b)) yaylalar, ovalıqlar
- c) dağarası çökəkliklər
- d) suayrıcları
- e) tirələr

52 Sual: Respublikada ən iri palçıq vulkanı hansıdır? (Çəki: 1)

- a)) Toraqay vulkanı
- b) Bozdağ vulkanı
- c) Axtarma-Paşalı
- d) Qalmaz, Keyrəki
- e) Otmanbozdağ

53 Sual: Yanar sistlər hansı ərazilərdə yerləşir? (Çəki: 1)

- a)) Qobustanda, İsmayılıda
- b) Gümüşlü (Naxçıvan)
- c) Mehmana (Ağdərə)
- d) Filizçay (Balakən)
- e) Paraqaçay (Naxçıvan)

54 Sual: Respublika ərazisinin orta yüksəkliyi nə qədərdir? (Çəki: 1)

- a) 214 metr
- b) 360 metr
- c) 419 metr
- d) 583 metr
- e)) 657 metr

55 Sual: Yüksək dağ silsilələrində orta illik temperaturu göstərin (Çəki: 1)

- a) 3- 4°C
- b) 2°C
- c) 0 – 1°C
- d)) 0°C-dən aşağı
- e) -1 – 2°C

56 Sual: Tinov – Rosso zirvəsi hansı dağlardan başlayır? (Çəki: 1)

- a) Tufandağdan
- b) Şahdağdan
- c) Murovdağdan
- d)) Böyük Qafqaz
- e) Kiçik Qafqazdan

57 Sual: 8-9 ballıq zəlzələ hansı zəlzələ zonasına aiddir? (Çəki: 1)

- a) Kür – Araz ovalığı
- b) Qusar maili düzənliyi
- c) Kür dağarası çökəkliyi
- d)) Böyük Qafqazın cənub – şərq, Kiçik Qafqazın Gəncə ətrafı, Zəngəzur dağları
- e) Talış dağları, Qobustan

58 Sual: Güclü yağışlar, qar əriməsi, seysitik hadisələr hansı təbiət hadisəsinə zəmin yaradır? (Çəki: 1)

- a) zəlzələyə
- b) sunamiyə
- c)) sürüşməyə
- d) yarğanların əmələ gəlməsinə
- e) sel hadisələrinə

59 Sual: Baş Qafqaz, Zah silsiləsinin meyilli yağmalarında hansı təbiət hadisələri tez- tez baş verir? (Çəki: 1)

- a) süxurların çökməsi
- b) tektonik proseslər
- c) güclü küləklər
- d)) sürüşmə hadisələri
- e) suayırıcı silsilənin yaranmasına

60 Sual: Qarabağ vulkanik yaylarında hansı dövr yaşlı vulkanın məhsulları geniş yayılmışdır? (Çəki: 1)

- a) I dövr
- b) II dövr

- c) III dövr
- d)) IV dövr
- e) V dövr

61 Sual: 250-300- ə yaxın palçıq vulkanları dünya üzrə hansı ölkədə yerləşir? (Çəki: 1)

- a) RF
- b) ABŞ
- c) Yaponiya
- d)) Azərbaycan
- e) İrlandiya

62 Sual: +14,50C temperaturun respublikanın hansı ərazisinə xoşdur? (Çəki: 1)

- a) Naxçıvan MR – na
- b) Araz çay dərəsinə
- c)) Kür – Araz ovalığına
- d) Mərkəzi Aran düzənliyinə
- e) Abşeron Yarımadasına

63 Sual: Abşeron yarımadasına il ərzində nə qədər yağıntı düşür? (Çəki: 1)

- a) 800-1200 metr
- b)) 200 metr
- c) 1600 – 1800 metr
- d) 200-400 metr
- e) 600 - 1600 metr

64 Sual: Yüksək və orta dağlığın soyuq iqlim tipi nəyin yaranmasına imkan verir? (Çəki: 1)

- a) yeraltı suların miqdarının artmasına
- b) turizm sağlamlıq kompleksləri üçün
- c) ildə 2 dəfə məhsul götürməyə
- d) bağçılıq, Üzümçülük, taxılçılıq üçün
- e)) yay otlaqları və bıcəklər üçün

Suallardan 12

Maksimal faiz 12

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

65 Sual: Böyük Qafqaz sıra dağları Azərbaycan ərazisində hansı zirvədən başlayır? (Çəki: 1)

- a) Bazaryurd zirvəsindən
- b) Tufandağdan
- c)) Tinov-Rosso zirvəsindən
- d) Şahdağdan
- e) Bazardüzü zirvəsindən

66 Sual: Kiçik Qafqazın əsas oraqrafik vahidləri hansılardır? (Çəki: 1)

- a) Gəncə-Qazax, Qarabağ və Mil düzənlikləri
- b) Pestəsər, Burovar silsilələri, Lənkəran ovalığı
- c) Dərələyəz, Zəngəzur silsilələri
- d)) Şahdağ, Murovdağ, Qarabağ silsilələri və s.
- e) Arazboyu düzənliyi, Göyçə gölü

67 Sual: Kaynazoy erasında Böyük və Kiçik Qafqaz dağları güclü qalxmaya məruz qaldığından onlar arasında hansı səth forması yaranmışdır? (Çəki: 1)

- a) Kür-Araz ovalığı
- b) Qusar maili düzənliyi
- c)) Kür dağarası çökəkliyi
- d) Zəngəzur dağları
- e) Göyçə gölü

68 Sual: Sürüşmə hadisəsi neçə baş verir? (Çəki: 1)

- a)) sukeçirən qumlu laylarda qrunt sularının sürüşərkən təbəqə yaratması nəticəsində

- b) kontinental hava kütlələrinin temperaturu aşağı salması ilə əlaqədar
- c) qidalanma xüsusiyyətləri və sululuq dərəcəsinə görə
- d) rütubətli havada tədricən çürüyən nazik torflu torpaqlarda
- e) coğrafi təbəqənin eynicinsli sahələrində

69 Sual: Azərbaycanda ən qədim süxurlar hansı ərazilərdə üzə çıxır? (Çəki: 1)

- a)) Naxçıvanda (Dərələyəz), Tovuzda
- b) Abşeron sahillərində
- c) maqmatik süxurların yayıldığı dağlıq ərazilərdə
- d) Cənub-Şərqi Şirvanda
- e) Acınohur alçaqdağlığında

70 Sual: IV dövr yaşlı vulkanizm məhsulları respublikanın hansı ərazilərində geniş yayılmışdır? (Çəki: 1)

- a) Sədərk qalxmasında
- b) Böyük Qafqazın yüksək dağlıq hissələrində
- c)) Qarabağ vulkan yaylasında
- d) Siyəzən zonasında
- e) Samur-Dəvəçi ovalığında

71 Sual: Respublikada buxarlanma qabiliyyətinin illik miqdarı nə qədərdir? (Çəki: 1)

- a) 500-800 mm arasında
- b) 600-900 mm arasında
- c) 700-1000 mm arasında
- d) 750-1200 mm arasında
- e)) 800-1400 mm arasında

72 Sual: Günəşli saatların ən yüksək miqdarı hansı ərazidə müşahidə edilir? (2900 saat/ il) (Çəki: 1)

- a)) Naxçıvanın Arazboyu düzənliklərinin cənubunda
- b) Alazan-Əyriçay çökəkliyində
- c) Qusar maili düzənliyində
- d) Şollar düzənliyində
- e) Böyük Qafqaz dağlarının yüksək zirvələrində

73 Sual: Böyük və Kiçik Qafqaxda günəşli saatların miqdarı nə qədərdir? (Çəki: 1)

- a) 1400-1600 saat il
- b) 1700 – 1900 saat il
- c) 2000 – 2200 saat il
- d)) 2100 – 2400 saat il
- e) 2200 – 2600 saat il

74 Sual: Tropik hava kütlələri dedikdə, nə başa düşülür? (Çəki: 1)

- a)) respublikanın ərazisinə cənubdan daxil olan kütlələr
- b) Avropa üzərindən keçəcək Şimali Qafqaz və Qara dənizdən daxil olan hava kütlələri
- c) Qərbi Sibir, Rusiyanın Avropa hissəsində yaranıb Azərbaycan ərazisinə soyuq hava temperaturu gətirən kütlələr
- d) Aralıq dənizi, İranın və Kiçik Asiya üzərində yaranan, Azərbaycana Şimali Qafqazdan daxil olur
- e) Xəzər dənizi ilə Azərbaycan ərazisi arasındakı təzyiq fərqlərindən yaranan hava kütlələri

75 Sual: Respublikamızın ən çox hansı zonalarında küləkdə işləyən elektrik stansiyaları yaratmaq mümkündür? (Çəki: 1)

- a)) Abşeron yarımadası, Qobustanda
- b) Kür-Araz ovalığında
- c) Naxçıvan MR-da Azərbaycan düzənliyində
- d) Cənub-Şərqi Şirvan ovalığında
- e) Kürətrafi ərazilərdə

76 Sual: Respublikada havanın ən aşağı temperaturu yüksək dağlıqda nə qədər müşahidə edilmişdir? (Çəki: 1)

- a) -10 – 15°C
- b) -20 – 25°C
- c) -30 – 35°C
- d)) -40- 45°C
- e) -45 – 50°C

Bölmə: 3.2 01Ad 3.2 01

Suallardan 5

Maksimal faiz 5

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

77 Sual: Hazırda dünya əhalisi ildə neçə nəfər artır? (%-lə göstərmək olar) (Çəki: 1)

- a) 70 milyon (1,27%)
- b)) 80 mly (1,33%)
- c) 65 mly (1,15%)
- d) 50 mly (1,10%)
- e) 40 mly (1,8%)

78 Sual: Dünya ölkələri içərisində hansı ölkələr ən yüksək urbanizasiyaya məruz qalmışdır? (Çəki: 1)

- a) Mərkəzi Asiya ölkələri
- b) Braziliya, Meksika
- c) Yaponiya, Çin
- d)) Sinqapur, Belçika
- e) ABŞ, Kanada

79 Sual: Dünyada neçə aqlomerasiyalar var? (Çəki: 1)

- a) 150-dən çox
- b) 220
- c)) 330-a yaxın
- d) 400 yaxın
- e) 80-ə yaxın

80 Sual: Ən çox aqlomerasiya hansı ölkədədir? (Çəki: 1)

- a) ABŞ- da
- b) Böyük Britaniyada
- c)) Çində
- d) Yaponiyada

e) RF-da

81 Sual: Respublikada əhalinin orta sıxlığı hər kvadrat kilometrə neçə nəfərdir? (Çəki: 1)

- a) 80 nəfər
- b)) 95 nəfər
- c) 100 nəfər
- d) 120 nəfər
- e) 77 nəfər

Bölmə: 4.1 01Ad 4.1 01

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

82 Sual: Alunit yataqlarına görə Azərbaycan dünyada neçənci yeri tutur? (Çəki: 1)

- a) 1-ci
- b)) 2-ci
- c) 3-cü
- d) 4-cü
- e) 5-ci

83 Sual: Azərbaycanda volfram filizləri hansı ərazilərdə müəyyənləşdirilmişdir? (Çəki: 1)

- a) Ağdərədə
- b) Kəlbəcər çayı yaxınlığında
- c) Veynəli (Tovuz)
- d) Zod yatağı (Kəlbəcər)
- e)) Ordubad

84 Sual: Dünyanın əsas qızıl yatağı hansı ölkənin payına düşür? (Çəki: 1)

- a) Yaponiya
- b) Yunanıstan
- c) Əlcəzir
- d)) ÇAR
- e) Cənubi Amerika

85 Sual: Respublika ərazisinin neçə %-i neft və qaz cəhətdən perspektivlidir? (Çəki: 1)

- a) 50%-i
- b) 60%-i
- c)) 70%-i
- d) 80%-i
- e) 20%-i

86 Sual: Abşeron yarımadasındakı neft yataqları artıq neçə illərdən artıqdır ki, istismar olunur? (Çəki: 1)

- a) 50 ildən artıq
- b) 70 ildən artıq
- c) 80 ildən artıq
- d) 120 ildən artıq
- e)) 150 ildən artıq

87 Sual: Zəngin neft və qaz yataqları hansı ərazilərdə kəşf edilmişdir? (Çəki: 1)

- a) Qəbələ, Qax rayonlarında
- b) Acınohur – Ceyrəngöl ovalığında
- c) Şərur – Ordubad düzündə
- d)) Abşeron, Bakı arxipelaqında
- e) Böyük Qafqazın cənub yamacında

88 Sual: Respublikanın hansı əraziləri neft ilə əlaqədar geniş imkanlara malikdir? (Çəki: 1)

- a) respublikanın cənub rayonları
- b) respublikanın şərq rayonları
- c) respublikanın bütün əraziləri
- d)) respublikanın qərb rayonları
- e) respublikanın şimal rayonları

89 Sual: Azərbaycanda nə qədər (sayı) orta və kiçik ölçülü barit yataqları aşkar edilmişdir? (Çəki: 1)

- a) 5-ə yaxın
- b) 8-ə yaxın
- c) 10-a yaxın
- d) 15-ə yaxın
- e)) 20-yə yaxın

90 Sual: Respublikanın duz yataqları harada yerləşir? (Çəki: 1)

- a) Qazax, Daş Salahlı
- b) Şəki-Zakatala, Katexçay
- c)) Nehrəm – Naxçıvan
- d) Gəncə – Qazax, Alunitdağ
- e) Aşağı Kür, Şirvan, Hacıqabul

Bölmə: 4.1 03Ad 4.1 03

Suallardan 32

Maksimal faiz 32

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

91 Sual: Boş süxur nədir? (Çəki: 1)

- a)) qat və damar şəklində olan süxurlar
- b) aşınma məhsulları
- c) dağarası çökəkliklər
- d) qalın və çöküntülü quruluşlu qırıqlar
- e) dördüncü dövr süxurları

92 Sual: Kobalt filizinin hansı materialın istehsalında böyük əhəmiyyəti vardır? (Çəki: 1)

- a) kağız istehsalında
- b) qızıl istehsalında
- c)) polad istehsalında
- d) qurğuşun istehsalında
- e) civə istehsalında

93 Sual: Volframdan sənayedə hansı məhsulların hazırlanmasında istifadə olunur? (Çəki: 1)

- a)) elektrik lampalarının hazırlanmasında
- b) maqnitli cihazların hazırlanmasında
- c) keyfiyyətli metalın hazırlanmasında
- d) məişət əşyalarının hazırlanmasında
- e) tibb ləvazimatının hazırlanmasında

94 Sual: Respublikada qurğuşun yataqları harada yerləşir? (Çəki: 1)

- a)) Gümüşlü yatağı (Naxçıvan)
- b) Tərsdöllər (Şəmkir)
- c) Cəmər kəndi (Kəlbəcər)
- d) İpək kəndi (Laçın)
- e) Cəvdar (Göy-Göl rayonu)

95 Sual: Köklü yataqlarda qızılın miqdarı nə qədər olmalıdır ki, o yataq kondisiyalı hesab olunsun? (Çəki: 1)

- a) 1 qrlt
- b) 2 qrlt
- c)) 3 qrlt
- d) 4 qrlt
- e) 5 qrlt

96 Sual: 1 ton filizdən neçə qram qızıl alınması sənaye istehsalının rentabelliği üçün norma hesab edilir? (Çəki: 1)

- a) 0,8- 0,9 qram
- b) 1 -2 qram
- c)) 3-4 qram
- d) 5-6 qram
- e) 10 qram

97 Sual: Baritin nə kimi əhəmiyyəti var? (Çəki: 1)

- a) dəmir-beton konstruktör istehsalında istifadə olunur
- b) sintetik örtük materialları sahəsində işlənir
- c) dəqiq cihazların hazırlanmasında işlədilir
- d) tibb ləvazimatlarında əsasdır
- e)) kağız və karton (yüksək növ) istehsalında işlədilir

98 Sual: Kvars qumu əsas hansı sənaye sahəsində işlədilir? (Çəki: 1)

- a)) şüşə sənayesində
- b) polimer-tikinti sənayesində
- c) kubik-mişar daşı istehsalında
- d) sintetik örtük materialları sahəsində
- e) dəmir-beton konstruksiyalar istehsalında

99 Sual: Cəmiyyətin müxtəlif tələblərini təmin edən mineral çuxurlar neçə adlanır? (Çəki: 1)

- a) rütubətli yamaclar
- b) meşə landşaftları
- c) maqmatik çöküntü mənşəlin çuxurlar
- d) hava yer dəyişməsi
- e)) faydalı qazıntılar

100 Sual: Yer qatlarındakı mineral xammal nə adlanır? (Çəki: 1)

- a) palçıq vulkanları
- b) kaynazay yaşlı çöküntü çuxurları
- c) nazik torlu torpaqlar
- d)) faydalı qazıntı ehtiyatı
- e) təbiət kompleksləri

101 Sual: Yataqların kəşfi və onların zənginləşdirilməsi ilə məşğul olan sənaye sahəsi nə adlanır? (Çəki: 1)

- a) neft mədənləri

- b)) mədən sənayesi
- c) material tutumlu sahələr
- d) avadanlıq sahələri
- e) istehsal sahələri

102 Sual: Hansı yataqlara görə Azərbaycan dünyada 2 – ci yeri tutur? (Çəki: 1)

- a) mis ehtiyatına görə
- b) kvars
- c) molibden
- d) qum
- e)) alunit

103 Sual: Respublikanın əsas xrom ehtiyatları hansı yataqda yerləşir? (Çəki: 1)

- a) Filizçay yatağı
- b) Mehri - Ordubad yatağı
- c) Seyfəli yatağı
- d) Parağaçay yatağı
- e)) Göydərə yatağı

104 Sual: Meğri - Ordubad zonasında əsasən hansı yataqlar yerləşir? (Çəki: 1)

- a) qurğuşun]
- b) molibden yataqları
- c) sink
- d)) kobalt filizi yataqları
- e) civə yataqları

105 Sual: Davamlılığı, yaxşı döyülməsi, istiliyi normal keçirməsi və s xüsusiyyətlərə malik hansı təbii ehtiyatdır (faydalı qazıntıdır?) (Çəki: 1)

- a) qurğuşun
- b) molibden
- c) asbest
- d)) mis
- e) polad

106 Sual: Gümüşlü yatağında (Naxçıvan MR) əsas olaraq hansı yataqlar yerləşir? (Çəki: 1)

- a) barıt
- b)) qurğuşun
- c) yanar şistlər
- d) əhəngdaşı
- e) gümüş

107 Sual: Cənubi Afrika ölkəsi (CAR) əsas olaraq hansı ehtiyatı ilə dünya üzrə tanınır? (Çəki: 1)

- a) poladı ilə
- b) nefti ilə
- c) daş kömür
- d)) qızıl ilə
- e) sink ehtiyatları ilə

108 Sual: Zəngilan rayonunun meynəli yatağından çıxarılan 11-12 qram qızılı neçə ton filizdən əldə edirlər? (Çəki: 1)

- a) 10 ton
- b) 8 ton
- c) 7 ton
- d) 5 ton
- e)) 1 ton

109 Sual: Yer altında hansı ehtiyatımızın 100 ton olması güman edilir? (Çəki: 1)

- a) gümüşün
- b) sinlin
- c) misin
- d) qurğuşunun
- e)) qızılın

110 Sual: Ərazimizdə hansı relyef formaları çoxluq təşkil edir? (Çəki: 1)

- a) dağarası çökəkliklər
- b) tirələr

- c) suayırıclar
- d)) yaylalar ovalıqlar
- e) buzluqlar

111 Sual: Böyük Qafqazın gilli çuxurların yayıldığı ərazilərdə hansı təbiət hadisələri tez-tez baş verir? (Çəki: 1)

- a) vulkanik hadisələr (palçıq)
- b) sel hadisələri
- c) zəlzələlər
- d)) sürüşmələr
- e) sakit küləklərin tez-tez əsməsi

112 Sual: Qarabağ vulkanik yaylarında hansı növ çuxurlar yayılmışdır? (Çəki: 1)

- a) qum tirələri]
- b) çınqıl daşlar
- c) əhangdaşları
- d)) vulkan külləri və lavaları
- e) gillər

113 Sual: Naxçıvan dağlıq hissəsində, Talış dağlarında hansı mənşəlin çuxurlara rast gəlinir? (Çəki: 1)

- a) ən qədim çuxurlara
- b) “daş” çuxurlara
- c) əhəngdaşılara
- d)) vulkan çuxurlarına
- e) qum tirələrinə

114 Sual: Qobustanda hansı ən böyük palçıq vulkanı yerləşir? (Çəki: 1)

- a) Bozdağ
- b) Keydəki
- c) Böyük Dağ
- d)) Torağay
- e) Xəzə-Zirə

115 Sual: Naxçıvanın Arazboyu düzənliyinin cənubunda günəşli saatların miqdarı nə qədərdir? (illik)
(Çəki: 1)

- a) 1000 saat/il
- b) 1500 saat/il
- c) 1800 saat/il
- d) 2500 saat/il
- e)) 2900 saat/il

116 Sual: Qobustanda və İsmayılıda hansı eyni ehtiyat yerləşir? (Çəki: 1)

- a) neft
- b) torf
- c)) yanar şistlər
- d) dəniz filizi
- e) kükürd

117 Sual: Respublikanın ərazisinə cənubdan daxil olan küləklər necə adlanır? (Çəki: 1)

- a)) tropik hava kütlələr
- b) arktik hava kütlələri
- c) mülayim dəniz kütlələri
- d) gilavar
- e) xəzri]

118 Sual: Küləklə işləyən elektrik stansiyalarını respublikanın hansı ərazilərində qurmaq lazımdır? (Çəki: 1)

- a) Kür ətrafı ərazilərdə
- b) Lənkəran ovalığında
- c)) Abşeron yarımadası, Qobustanda
- d) Kür – Araz ovalığında
- e) Naxçıvan MR – də Araz boyu düzənlikdə

119 Sual: 150 ildən artıq istismar olunan hansı yataqlardır (Abşeron yarımada) (Çəki: 1)

- a) daş kömür

- b) torf
- c) yanar sislər
- d)) neft
- e) qaz

120 Sual: Abşeron, Bakı arxipelaqında hansı zəngin yataqlar kəşf edilmişdir? (Çəki: 1)

- a) mis
- b) sink
- c) qurğuşun
- d) dəniz və kobalt filizi
- e)) neft və qaz

121 Sual: Respublikanın qərb rayonları hansı faydalı qazıntı ehtiyatı ilə zəngindir? (Çəki: 1)

- a) molibden
- b) tikinti materialları
- c) kolçədan filizləri
- d)) neft
- e) barıt

122 Sual: Dənizdə kəşf edilmiş qaz yataqlarının payına ümumi qaz ehtiyatının necə faizi düşür? (Çəki: 1)

- a) 40%
- b) 90%
- c) 50%
- d) 70%
- e)) 80%

Bölmə: 4.1 02Ad 4.1 02

Suallardan 39

Maksimal faiz 39

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

123 Sual: Faydalı qazıntıların ehtiyatına nə deyilir? (Çəki: 1)

- a) dövlət kompleksləri
- b) nazik torflu torpaqlar
- c) palçıq vulkanları
- d)) yer qatlarındakı mineral xammal
- e)) kaynazoy yaşlı çöküntü süxurları

124 Sual: Faydalı qazıntı yatağını istismar etmək üçün nəyi müəyyən etmək lazımdır? (Çəki: 1)

- a) təbii ərazi kompleksini
- b) landşaft zonallığını
- c) geomorfoloji prosesləri, yüksəklik qurşaqlarını və iqlim şəraitini
- d) yumşaq süxur kütlələrini
- e)) xammal ehtiyatını, zərərli komponentlərin miqdarını

125 Sual: Sənaye kondisiyası nədir? (Çəki: 1)

- a) son məhsul istehsal olunan sahə
- b) ilkin emaldan keçən yarımfabrikatların son məhsula çevrilməsi
- c) material tutumlu sahələr
- d)) sənaye üçün əlverişli olan ən kiçik göstərici
- e) sənaye sahələrinin formalaşması

126 Sual: Mədən sənayesi nəyə deyilir? (Çəki: 1)

- a)) yataqların kəşfi, onların zənginləşdirilməsi ilə məşğul olan sənaye sahələri
- b) 50 növdən çox məhsul istehsal edən sahələr
- c) neft mədənləri üçün avadanlıq istehsal edən sahələr
- d) hazır məhsullar istehsal edən sənaye sahələri
- e) ehtiyat hissələri istehsal edən sənaye sahələri

127 Sual: Daşkəsən mədənində dəmir istehsal edilərkən, hansı qiymətli ehtiyatın itkisinə yol verilir? (Çəki: 1)

- a) xromun

- b) kobalt filizinin
- c) volframın
- d)) alunitin
- e) mis ehtiyatının

128 Sual: Zəylik alunit yatağı respublikada hansı məhsulun istehsalı üçün əsas xammaldır? (Çəki: 1)

- a) misin
- b) qızılın
- c) volfromun
- d) kvarsın
- e)) alüminiumun

129 Sual: Göydərə filiz yatağı hansı ehtiyatın istehsalı üçün əlverişlidir? (Çəki: 1)

- a) qrafitin
- b) kvarsın
- c) fosforitin
- d)) xromun
- e) asbestin

130 Sual: Kobalt filizi yataqları hansı ərazilərdə yerləşir? (Çəki: 1)

- a) Şorbulaq yatağı (Naxçıvan)
- b) Gümüşlü yatağı (Naxçıvan)
- c) Meğri-Ordubad zonalarındakı yataq
- d)) Qoşa yatağı (Tovuz)
- e) Qızılbulaq yatağı (Kəlbəcər)

131 Sual: Mis hansı sənaye xüsusiyyətlrinə malikdir? (Çəki: 1)

- a) tez dartılır
- b) asanlıqla sınır
- c) tez əyilir
- d) davamlı deyil, çətin döyülür
- e)) davamlıdır, yaxşı döyülür

132 Sual: Son zamanlar Daşkəsəndə ümumi ehtiyatı neçə ton olan qızıl ehtiyatı aşkar edilmişdir? (Çəki: 1)

- a) 80 ton
- b) 90 ton
- c) 100 ton
- d) 120 ton
- e)) 150 ton

133 Sual: Son illər hansı rayonlarda zəngin neft yataqları kəşf edilib istismara verilib? (Çəki: 1)

- a) Zəngəzur ərazisində, Qapıcıq-Soyuqdağ hissəsində
- b) Böyük Qafqazın şimal-şərq yamacında (Gil-gil çay dərəsində)
- c)) Şərqi Gürcüstanda, Şəmkirdə (Tərsdöllər)
- d) Acınohurda alçaq tirələrin güney yamaclarında (Türyançay hissəsində)
- e) Qusarçayın yaxınlığında (Kuzun kəndi ətrafında)

134 Sual: Qaz kondensat ehtiyatının neçə %-dən çoxu dəniz yataqlarında cəmlənmişdir? (Çəki: 1)

- a) 20%-i
- b) 30%-i
- c) 80%-i
- d)) 90%-i
- e) 40%-i

135 Sual: Neft və qaz ehtiyatına görə digər rayonlardan hansı ərazilər fərqlənir? (Çəki: 1)

- a) Şamaxı (Dağlıq Şirvan) rayonu
- b) Alazan – Əyriçay rayonu
- c) Zakatala – Lahıc rayonu
- d)) Abşeron, Muğan-Salyan, Xaçmaz əraziləri
- e) Samur-Dəvəçi rayonu

136 Sual: Neft və qaz ehtiyatı neçə metr dərinlikdə müəyyən edilmişdir? (Çəki: 1)

- a) 500 metr
- b) 800 metr

- c) 1000 metr
- d) 200 metr
- e)) 3000 metr

137 Sual: Texniki xammal qrupuna hansı qeyri filiz qazıntı ehtiyatları aiddir? (Çəki: 1)

- a) apatit, fosfarit
- b) nefrit, kalinit, maqnezit duzları
- c) kükürd, karbonat süxurları
- d)) almaz, qrafit, asbest
- e) sement xammalı, silikal süxurlar, təbaşir

138 Sual: Asbestin başqa adı nədir? (Çəki: 1)

- a) şüşə xammalı
- b) örtük materialı
- c)) yanmayan lift
- d) məlumat daşı
- e) sement xammalı

139 Sual: Asbest nə kimi xarakterə malikdir? (Çəki: 1)

- a) kobud, cıllanmayan
- b)) çox incə və davamlı
- c) parçalanmayan
- d) böyük temperatura davam gətirməyən
- e) tez qırılan

140 Sual: Ölkəmizdə asbest yataqları hansı ərazidə yerləşir? (Çəki: 1)

- a) Ağdərə yaxınlığında
- b) Daşkəsən rayonunda
- c) Goranboy rayonu ərazisində
- d) Zəngilan yaxınlığında, Göy-Gölün Çovdar kəndi yaxınlığında
- e)) Kəlbəcərin Comərd kəndi, Laçın rayonunun İpək kəndi yaxınlığında

141 Sual: Məmulat daşlarından hansı sahələrdə geniş istifadə edilir? (Çəki: 1)

- a) dəqiq di hazların hazırlanmasında
- b) müxtəlif laborator iş avadanlıqlarının hazırlanmasında
- c) abidələrin bəzədilməsi işlərində
- d)) zərgərlik məlumatlarının, müxtəlif güldanların hazırlanmasında
- e) tibb ləvazimatlarında

142 Sual: Respublika ərazisində fosforlu filizlər hansı ərazilərdən çıxarılır? (Çəki: 1)

- a)) Naxçıvanda – Danzik, Gümüşlü yataqları
- b) Qazax (Daş Salahlı)
- c) Neftçala, Xilli
- d) Balakən, Zakatala, Filizçay
- e) Goranboy, Ağcakənd

143 Sual: Bordan hansı sənaye sahələrində geniş istifadə edilir? (Çəki: 1)

- a)) şüşə, keramika sahəsində, qara və əlvan metallurgiyada
- b) istehlak malları istehsalında
- c) maşınqayırmada – dəzgah və avadanlıq sahəsində
- d) boyayıcı maddə kimi
- e) yem bitkiləri sahəsində

144 Sual: Respublikada bor yataqları harada yerləşir? (Çəki: 1)

- a) İsmayılıda
- b) Ağsuda
- c) Göyçayda
- d) Şirvanda
- e)) Culfada

145 Sual: Tikinti materiallarının çıxarılmasına görə keçmiş SSRİ respublikaları arasında respublikamız neçənci yeri tuturdu? (Çəki: 1)

- a) 1-ci
- b)) 2-ci
- c) 3-cü
- d) 4-cü

e) 5-ci

146 Sual: Merqel yataqları harada yerləşir? (Çəki: 1)

- a) Kürdəmirdə
- b) Zərdabda
- c) İmişlidə
- d) Saatlıda
- e)) Əskəranda

147 Sual: Dəniz yataqlarında qaz kondensat ehtiyatının necə % - i toplanmışdır? (Çəki: 1)

- a) 80%
- b) 30%
- c) 20%
- d)) 90%
- e) 40%

148 Sual: 1 milyard 400 milyon tondan çox neft Azərbaycanda neçə il müddətində çıxarılmışdır? (Çəki: 1)

- a) 50 il
- b) 80 il
- c) 100 il
- d) 120 il
- e)) 150 il

149 Sual: Respublikanın 3000 metr dərinliyində hansı ehtiyatları müəyyən edilmişdir? (Çəki: 1)

- a) yanar şistlər
- b) molibden
- c) seolit
- d)) neft və qaz
- e) qurğuşun, sink

150 Sual: Respublikanın əsas sərvətləri olan neft və qazın necə mlrd ton olması müəyyən olunur? (Çəki: 1)

- a) 12 mlyrd ton
- b)) 10 mlyrd ton
- c) 8 mlyrd ton
- d) 6 mlyrd ton
- e) 5 mlyrd ton

151 Sual: Almaz, qrafit, asbest – qeyri – filiz qazıntı ehtiyatlarının hansı qrupuna aid olunur? (Çəki: 1)

- a)) texniki xammal qrupuna
- b) zərgərlik məmulatlarına
- c) sintetik məmulatlar qrupuna
- d) dəqiq metallar qrupuna
- e) dəniz – beton xammal qrupuna

152 Sual: Yanmayan elifin texniki adı nədir? (Çəki: 1)

- a) şüşə
- b) örtük materiallar
- c) məmulat daşı
- d)) asbest
- e) sement

153 Sual: Çox incə və davamlılıq xüsusiyyətlərinə hansı faydalı qazıntı ehtiyatı aiddir? (Çəki: 1)

- a) torf
- b) aspid sisləri
- c) kobalt
- d)) asbest
- e) manqan

154 Sual: Kağız və karton (yüksək növ) istehsalında hansı faydalı qazıntıdan istifadə olunur? (Çəki: 1)

- a)) barıt
- b) mis
- c) qurğuşun
- d) molibden

e) seolit

155 Sual: Zərgərlik işlərində və müxtəlif güldanların hazırlanmasında hansı ehtiyatlardan istifadə olunur? (Çəki: 1)

- a) gümüş
- b) sürmə
- c) seolit
- d)) məmulat daşları
- e) qurğuşun

156 Sual: Kənd təsərrüfatında gübrə kimi işlədilən hansı faydalı qazıntı ehtiyatıdır? (Çəki: 1)

- a) dəniz filizi
- b) kobalt
- c) volfram
- d)) fosforlu filizlər
- e) molibden

157 Sual: Naxçıvanda – Danzik, Gümüşlü yataqlarından hansı faydalı qazıntı ehtiyacları çıxarılır? (Çəki: 1)

- a)) fosforlu filizlər
- b) manqan
- c) civə
- d) arsen
- e) mis

158 Sual: Keramika sahəsində; qara və əlvan metallurgiyada hansı ehtiyatdan geniş istifadə olunur? (Çəki: 1)

- a) sürmə
- b) bentonit gil
- c) xrom
- d)) bor
- e) sink

159 Sual: Culfada ən çox hansı ehtiyatın yataqları yerləşir? (Çəki: 1)

- a) kvars qumu
- b) gips yatağı
- c) kükürd kolçedan
- d)) bor yataqları
- e) barıt yatağı

160 Sual: Əsgəranda ən çox yayılan hansı faydalı qazıntı ehtiyatıdır? (Çəki: 1)

- a) mərmər yatağı
- b) əhəngdaşı
- c) inşaatdamı
- d)) mergel yatağı
- e) divardaşı

161 Sual: Şüşə sənayesində çox hansı ehtiyatdan istifadə olunur? (Çəki: 1)

- a) üzlük daşı
- b)) kvars qumu
- c) almazdan
- d) pəmzadan
- e) perlit

Bölmə: 5.1 01Ad 5.1 01

Suallardan 17

Maksimal faiz 17

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

162 Sual: Dünyanın quru hissəsinin neçə faizi mənimsənilib? (Çəki: 1)

- a) 20%-i

- b) 35%-i
- c) 47%-i
- d)) 55%-i
- e) 6,1%-i

163 Sual: Aridləşmə nədir? (Çəki: 1)

- a) zibilliklərin artması
- b) hasilat sənayesinin inkişafı
- c) yeraltı suların çoxalması
- d)) torpaqda nəmliyin azalması
- e) torpaq əmələ gəlmə prosesində intensiv mikroorqanizmlərin çoxalması

164 Sual: Azərbaycan Respublikası torpaq fondu nə qədərdir? (Çəki: 1)

- a) 1,2 milyon ha
- b) 3.4 mly ha
- c) 6,1 mly ha
- d)) 8,6 mly ha
- e) 10,7 mly ha

165 Sual: Respublikada hər adambaşına nə qədər kənd təsərrüfatına yararlı sahə düşür? (Çəki: 1)

- a)) 0,60 ha
- b) 0,20 ha
- c) 0,30 ha
- d) 0,40 ha
- e) 0,70 %

166 Sual: Şoranlaşmış torpaqlar ən çox hansı ərazidə yayılmışdır? (Çəki: 1)

- a)) Kür-Araz ovalığında
- b) Lənkəran-Astara zonasında
- c) Naxçıvan Muxtar Respublikasında
- d) Kiçik Qafqazın şimal-şərq yamacında
- e) Abşeron yarımadasında

167 Sual: Çirklənmiş, zibillənmiş torpaqlar hansı regionlarda daha çoxdur? (Çəki: 1)

- a) Quba-Qusar
- b) Lənkəran-Astara
- c) Samur-Dəvəçi, Zakatala-Lahıc
- d) İsmayılı – Qəbələ
- e)) Naxçıvan MR, Daşkəsən – Qazax, Abşeron

168 Sual: Su, torpaq, meşə resursları xarakterinə görə hansı təbii ehtiyatlara aid edilir? (Çəki: 1)

- a)) Çoxməqsədli istifadə xarakterinə görə
- b) müxtəlif sənaye istehsalına görə
- c) tibb ləvazimatlarında istifadəsinə görə
- d) kağız və karton istehsalına görə
- e) tikinti sənayesində istehsalına görə

169 Sual: Afrika; MDB; Xarici Asiya; Şimali-Cənubi Amerika dövlətləri hansı resurslarına görə fərqlənirlər? (Çəki: 1)

- a) su resurslarına
- b) meşə resurslarına
- c) rekreasiya resurslarına
- d)) torpaq resurslarına
- e) iqlim resurslarına

170 Sual: Torpaqların eroziyası, çirklənməsi, şoranlaşması nə adlanır? (Çəki: 1)

- a) iqtisadi səmərə
- b)) deqradasiya
- c) səhrələşmə
- d) perspektivlilik
- e) səhrələşmə

171 Sual: Yeni ərazilərin mənimsənilməsi hansı ehtiyatla bağlı çalışmamazlıqlara aradan götürər? (Çəki: 1)

- a) şirin su ehtiyatını əldə etmək üçün
- b) yeni bioloji müxtəliflikləri aşkarlamaq üçün
- c) təzə ehtiyatların kəşf etmək üçün
- d)) torpaq resursları ilə bağlı
- e) yeni rekreasiya imkanlarını inkişaf etdirmək üçün

172 Sual: 6% - dünyanın hansı hissəsinin ehtiyatlarının mənimsənilməsini göstərir? (Çəki: 1)

- a) su ehtiyatları
- b) buzlaqlar
- c) meşələr
- d)) torpaq
- e) rekreasiya

173 Sual: Abidləşmə, eroziya prosesləri torpaqda nə kimi dəyişikliklərə gətirir? (Çəki: 1)

- a)) məhsuldarlığının azalmasına
- b) mikroorqanizmlərin çoxalmasına
- c) kəmliyin artmasına
- d) süxurların parçalanmasına
- e) akkumulyasiya proseslərinə

174 Sual: Nəmliyin artması torpağa necə təsir edir? (Çəki: 1)

- a) yeraltı suların çoxalmasına
- b) torpaqların su altında qalmasına
- c) intensiv mikroorqanizmlərin artmasına
- d)) abidləşməyə
- e) şoranlaşmaya

175 Sual: Suvarılan əkin torpaqlarının sahəsini göstərin (respublikada) (Çəki: 1)

- a) 800 min ha
- b) 730,5 min ha
- c) 564 min ha
- d) 421 min ha

e)) 950 min ha

176 Sual: Kənd təsərrüfatına yararlı torpaqların necə hissəsi istifadə olunur? (Çəki: 1)

- a) 1/5 hissəsi
- b) 1/4 hissəsi
- c)) 1/3 hissəsi
- d) 1/2 hissəsi
- e) bütün sahələr

177 Sual: Heyvandarlığın inkişafı, meşələrin qırılması dağlıq ərazilərdə nə kimi dəyişikliklərə gətirir? (Çəki: 1)

- a) istehsal və əhalinin məhdud ərazidə toplanmasına
- b) sürüşmə hadisələrinin çoxalmasına
- c) nəqliyyatın və əmək resurslarının artmasına
- d)) eroziya proseslərinin artmasına
- e) hasilat sənayesinin bölgələrə meyl etməsinə

Bölmə: 5.1 02Ad 5.1 02

Suallardan 27

Maksimal faiz 27

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

178 Sual: Torpaq fondunun böyüklüyünə görə fərqlənən hansı ölkələri tanıyırsınız? (Çəki: 1)

- a) İspaniya, Almaniya
- b) Latviya, Belorusiya
- c) Özbəkistan, İraq, Suriya
- d) BƏƏ, Azərbaycan, Gürcüstan, Küveyt, Koreya
- e)) Afrika, MDB, Xarici Asiya, Şimali, Cənubi Amerika

179 Sual: Dünya torpaq fondunun neçə faizi becərilir? (Çəki: 1)

- a) 7%-i
- b) 8%-i
- c) 9%-i
- d) 10%-i
- e)) 11%-i

180 Sual: Deqradasiya nədir? (Çəki: 1)

- a) iqtisadi səmərə, kooperasiya
- b)) mineral – xammal hasilatı, mineral gübrə istehsalı
- c) eroziya, çirklənmə, şoranlaşma
- d) yarımfabrikat istehsalı karbohidrogen xammalı
- e) plastik kütlə, kauçuk müxtəlif lif istehsalı

181 Sual: Bəşəriyyət deqradasiya prosesi ilə əlaqədar təxminən neçə faiz hektar məhsuldar torpaq sahəsi itirmişdir? (Çəki: 1)

- a) 1 mlrd ha (milyard)
- b)) 2 mlrd ha
- c) 3 mlrd ha
- d) 5 mlrd ha
- e) 1 milyon ha

182 Sual: Torpaq çatışmamazlığının aradan götürülməsinin ən münasib yolu nədir? (Çəki: 1)

- a) tələbat rayonlarına meyl etmək
- b) istehsalın istehlakçıya uyğun yerləşdirilməsi
- c)) yeni ərazilərin mənimsənilməsi
- d) nəqliyyat mövqeyinə meyl etməsi
- e) rekreasiya imkanlarının çoxşaxəli inkişafını təmin etmək

183 Sual: Hansı ölkələrdə yeni torpaqlardan istifadə etmək daha münasibdir? (Çəki: 1)

- a)) Kanada, Avstraliya, Braziliya
- b) Türkiyə, Mərkəzi Asiya, RF

- c) Latın Amerikası ölkələri
- d) Okeaniya, Avropa ölkələri
- e) Yaponiya, Koreya, Çin
- f) doğru cavab yoxdur

184 Sual: Tərkibində neçə qram qurğuşun olan torpaq ölü torpaq hesab edilir? (Çəki: 1)

- a) 0,7 – 0,8 qr
- b) 1,5 – 1,9 qr
- c)) 2 – 3 qr
- d) 4 – 5 qr
- e) 7 – 8 qr

185 Sual: Torpağın məhsuldarlığının azalması hansı proseslərə əsasən baş verir? (Çəki: 1)

- a) cansız maddələrin vəhdətindən
- b) mikroorqanizmlərin çoxalmasından
- c) atmosferin qaz tərkibinin formalaşmasından
- d)) arıdləşmə, eroziya proseslərindən
- e) sükurların parçalanmasından, akkumulyasiya proseslərindən

186 Sual: Torpaq fondunun neçə hektarı və ya neçə faizi kənd təsərrüfatına yararlıdır? (Çəki: 1)

- a) 1,3 mly ha, 17,1 %
- b) 2,7 mly ha, 21,3 %
- c) 3,5 mly ha, 36,9%
- d)) 4,2 mly ha, 49%
- e) 5,8 mly ha, 53%

187 Sual: Yararlı torpaqların neçə hektarı və neçə %-i əkin torpaqlarıdır? (Çəki: 1)

- a)) 1,5 mly ha, 33%
- b) 1 mly ha, 115
- c) 1,2 mly ha, 24%
- d) 1,4 mly ha, 29%
- e) 380 min ha, 9,1%

188 Sual: Respublika torpaq fondunun neçə hissəsi kənd təsərrüfatı üçün yararlı hesab edilir? (Çəki: 1)

- a)) 1/3 hissəsi
- b) $\frac{1}{4}$ hissəsi
- c) 1/5 hissəsi
- d) $\frac{1}{2}$ hissəsi
- e) bütün sahələri

189 Sual: Hazırda torpaq fondunun nə qədər ərazisi texnogen cəhətdən pozulmuş torpaqlara aid edilir? (Çəki: 1)

- a)) 0,86 milyon hektar
- b) 0,73 mly ha
- c) 0,61 mly ha
- d) 0,50 mly ha
- e) 0, 43 mly ha

190 Sual: Torpaq qanununa görə ümumi torpaq fondunun neçə %-i dövlət mülkiyyətinə ayrılmışdır? (Çəki: 1)

- a)) 44,2%
- b) 38,1%
- c) 24.5%
- d) 16,7%
- e) 7,9%

191 Sual: Ümumi torpaq fondunun nə qədəri bələdiyyə mülkiyyətinə aiddir? (Çəki: 1)

- a)) 2,7 milyon hektar
- b) 1,3 mly ha
- c) 0,8 mly ha
- d) 3.4 mly ha
- e) 5.6 mly ha

192 Sual: Respublika Milli Məclisi tərəfindən qəbul edilən torpaq qanununa görə torpaq fondunun neçə %-i əhalinin şəxsi mülkiyyətinə ayrılmışdır? (Çəki: 1)

- a)) 24,4%
- b)) 17,3%
- c)) 11,8%
- d)) 8,5%
- e)) 32%

193 Sual: Hər il neçə hektar münbit torpaq qatlı sel suları vasitəsilə yuyulub aparılır? (Çəki: 1)

- a)) 1,5 mly ha artıq
- b)) 1 milyona yaxın
- c)) 1,2 mly-dan az
- d)) 980 min ha
- e)) 550 min ha artıq

194 Sual: Dağlıq ərazilərdə eroziya proseslərinin artmasının əsas səbəbin göstərin: (Çəki: 1)

- a)) heyvandarlığın inkişafı, meşələrin qırılması
- b)) mexaniki artımı, miqrasiyanın rolu
- c)) mebel və tikinti materialları sənayesinə görə
- d)) istehsal və əhalinin məhdud ərazidə toplanması
- e)) nəqliyyatın və əmək resurslarının hesabına

195 Sual: Lənkəran-Astara rayonunda eroziya prosesinin kəskin artmasına səbəb nə olmuşdur? (Çəki: 1)

- a)) dağətəyi yamaclarda bitki örtüyünün məhv edilməsi nəticəsində
- b)) təsərrüfatın düzgün yerləşməməsi, ərazi təmərküzləşməsi
- c)) ərazi amili, təbii resurs amili
- d)) sənayenin payının artması, hasilat sənayesinin bölgələrə meyl etməsi
- e)) energetika resurslarının istehsalı, yanacaq-enerji böhranı

196 Sual: Kür-Araz ovalığında neçə min hektar torpaq qatı sel ilə yuyulub aparılmışdır? (Çəki: 1)

- a)) 300 min ha
- b)) 400 min ha
- c)) 200 min ha
- d)) 100 min ha
- e)) 50 min ha

197 Sual: Respublika ərazisində külək eroziyası ən çox hansı ərazilərdə geniş yayılmışdır? (Çəki: 1)

- a) Culfada, Kəngərli
- b) Quba-Qusar ərazisində
- c)) Abşeron yarımadasında, Cənub-Şərqi Şirvanda
- d) Gəncə-Qazaxda
- e) Lənkəran-Astara zonasında

198 Sual: Torpaqlarımızda şoranlaşmaya əsas səbəb nə olmuşdur? (Çəki: 1)

- a) alp çəmənliklərindən düzgün istifadə edilməsindən
- b) su anbarlarının çay dərələrində yaradılması ilə əlaqədar
- c) dolu yağın günlərin illik miqdarının çox olması ilə
- d)) suvarma əkinçiliyinin inkişafı, suvarma qaydalarına düzgün riayət edilməməsi ucbatından
- e) dağlıq zonaların kifayət qədər rütubət qəbul etməsi və soyuq iqlim ilə əlaqədar olaraq

199 Sual: Kür-Araz düzənliklərində neçə hektar torpaq sahəsi güclü şoranlaşmışdır? (Çəki: 1)

- a)) 120 min hektar
- b) 100 min ha
- c) 140 min ha
- d) 80 min ha
- e) 50 min ha

200 Sual: Hazırda suvarılan torpaqlardan neçə faizinin meliorasiyaya ehtiyacı var? (Çəki: 1)

- a)) 83%
- b) 71%
- c) 68%
- d) 95%
- e) 52%

201 Sual: Kimyəvi zəhərləyici maddələrlə respublika üzrə neçə min hektar torpaq sahəsi dərmanlanmışdır? (Çəki: 1)

- a)) 840 min ha
- b) 780 min ha
- c) 603 min ha
- d) 591 min ha

e) 933 min ha

202 Sual: Lənkəran-Astara zonasında hansı sahənin inkişafı ilə əlaqədar həmin ərazilər həddən çox kimyəvi maddələrlə dərmanlanmışdır? (Çəki: 1)

- a) əlvan metallurgiyanın inkişafı ilə
- b) tikinti materialları sahəsinin inkişafı nəticəsində
- c) neft-qaz sənayesi ilə əlaqədar
- d) pambıqçılığın inkişafı ilə
- e)) tərəvəzçiliyin inkişafı ilə

203 Sual: Respublikada olan yararlı torpaqların neçə %-i kənd təsərrüfatı dövriyyəsinə çıxmışdır? (Çəki: 1)

- a) 3%-i
- b) 5%-i
- c) 8%-i
- d)) 10%-i
- e) 15%-i

204 Sual: Müxtəlif tədbirlər görməklə Abşeron yaramadasında neçə min hektar torpaq sahələrini kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq olar? (Çəki: 1)

- a)) 40 min hektar
- b) 30 min ha
- c) 20 min ha
- d) 50 min ha
- e) 60 min ha

Bölmə: 5.1 03Ad 5.1 03

Suallardan 15

Maksimal faiz 15

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

205 Sual: Mənimsənilməsi çox xərc tələb etməyən torpaq ehtiyatları dünyanın quru hissəsinin neçə faizini təşkil edir? (Çəki: 1)

- a) 1%
- b) 2%
- c) 4%
- d) 6%
- e) 8%

206 Sual: Torpaq ehtiyatının neçə hektarı və neçə %-i çoxillik bitkilərə aiddir? (Çəki: 1)

- a) 0,3 mly hektar, 9,2%
- b) 0,4 mly ha, 10,1%
- c) 0,5 mly ha, 11,3%
- d) 0,6 mly ha, 12,4%
- e) 1,4 mly ha, 12,7%

207 Sual: Respublika ərazisində torpaqların neçə hektarı və faizi otlaq sahələrindən ibarətdir? (Çəki: 1)

- a) 2,2 mly ha, 53,2%
- b) 2,1 mly ha, 51,4%
- c) 2,4 mly ha, 55%
- d) 3,7 mly ha. 61%
- e) 4,3 mly ha, 74,15

208 Sual: Ölkəmizdə hər adambaşına nə qədər əkin sahəsi düşür? (Çəki: 1)

- a) 0,20 ha
- b) 0.10 ha
- c) 0,5 ha
- d) 0,30 ha
- e) 0,50 ha

209 Sual: Torpaqlarımızın nə qədər əkin sahəsi suvarılır? (Çəki: 1)

- a) 950 min ha

- b) 800 min ha
- c) 731,5 min ha
- d) 565 min ha
- e) 421 min ha

210 Sual: Respublika əkin sahələrinin, yay otlaqlarının və biçənəklərinin neçə %-i müxtəlif dərəcəli eroziyaya uğramışdır? (Çəki: 1)

- a))34%, 68%, 15%
- b) 31%, 59%, 115
- c) 28%, 51%, 9%
- d) 19%, 43%, 7%
- e) 9%, 32%, 15

211 Sual: Lənkəran-Astara zonasının neçə faizi orta, zəif və güclü eroziyaya məruz qalmışdır? (Çəki: 1)

- a))22%, 10%
- b) 33%, 14%
- c) 41%, 16%
- d) 46%, 18,15
- e) 50%, 25%

212 Sual: Naxçıvan Muxtar Respublikası torpaqlarının nə qədər sahəsi müxtəlif dərəcədə öz münbitliyini itirmişdir? (Çəki: 1)

- a))402 min ha
- b) 303 min ha
- c) 281 min ha
- d) 197 min ha
- e) 156 min ha

213 Sual: Kür-Araz ovalığında torpaqların nə qədər sahəsi güclü eroziyaya uğramışdır? (Çəki: 1)

- a))66 min ha
- b) 54 min ha
- c) 48 min ha
- d) 34 min ha
- e) 23 min ha

214 Sual: Torpaqlarımıza dünyada qəbul edilən normadan neçə dəfə çox pestisid səpilməmişdir? (Çəki: 1)

- a) 2 -3 dəfə
- b) 4 – 5 dəfə
- c) 6 – 7 dəfə
- d) 8 – 9 dəfə
- e) heç səpilməyib

215 Sual: Lənkəran – Astara rayonunda dağətəyi yamaclarda bitki örtüyünün məhv edilməsi hansı hadisələrin artmasına səbəb olmuşdur? (Çəki: 1)

- a) təsərrüfatın düzgün yerləşdirilməməsinə
- b) ərazi təmərküzləşməsinə
- c) Əmək ehtiyatlarının azalmasına
- d))eroziya proseslərinin kəskin artmasına
- e) yanacaq – enerji böhranına

216 Sual: Kür – Araz ovalığının 300 min ha sahəsində torpaqla bağlı nə kimi problemlər olmuşdur? (Çəki: 1)

- a) səhrələşmişdir
- b) dövriyyəli – qapalı su təchizatına keçmişdir
- c))qatı sel ilə yuyulub aparılmışdır
- d) həddən artıq zibillənmişdir
- e) heç biri doğru deyil

217 Sual: Külək eroziyası ölkəmizin hansı bölgəsində ən çox yayılmışdır? (Çəki: 1)

- a) Gəncə - Qazax zonasında
- b) Lənkəran – Astarada
- c) Quba – Qusar ərazisində
- d))Abşeron yarımadası və cənub – Şərqi Şirvanda
- e) Culfada; Kəngərlidə

218 Sual: Meşə - mühafizə zolaqlarının salınması hansı təbii hadisənin qarşısını ala bilər? (Çəki: 1)

- a) sel hadisələrinin

- b) zəlzələnin
- c) səhrələşmənin
- d) eroziya prosesinin
- e) palçıq vulkanlarının

219 Sual: Ən çox çirklənməyə məruz qalan torpaqlarımız hansı ərazilərdədir? (Çəki: 1)

- a) İsmayılı
- b) Abşeron yarımadası
- c) Gəncə - Qazax
- d) Zaqatala – Lahıc
- e) Naxçıvan MR; Daşkəsən Abşeron

Bölmə: 7.1 01Ad 7.1 01

Suallardan 36

Maksimal faiz 36

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

220 Sual: Xəzər dənizinin sahil xətlərinin uzunluğunu göstərin. (Çəki: 1)

- a) 6,5 min km
- b) 5,4 min km
- c) 4,8 min km
- d) 7,1 min km
- e) 3,9 min km

221 Sual: Xəzər neçə dövlətin dənizidir? (Çəki: 1)

- a) 6
- b) 5
- c) 4
- d) 3
- e) 7

222 Sual: Xəzərin həcmi göstərin (Çəki: 1)

- a))80 min km³
- b) 70 min km³
- c) 60 min km³
- d) 50 min km³
- e) 90 min km³

223 Sual: Xəzər gölü əsasən hansı çirkləndirici maddələrlə çirklənmişdir? (Çəki: 1)

- a))fenol, səthi aktiv maddələr, neft məhsulları ilə
- b) azotoksidi, karbon qazı ilə
- c) karbohidrogenlər, qurğuşunla
- d) hidrogen sulfid, karbon sulfidlə
- e) ammoniyak, sulfat turşusu, formaldehidlərlə

224 Sual: Çirkli suların neçə %-i Volqa çayının payına düşür? (Çəki: 1)

- a) 75 %
- b) 65 %
- c) 55 %
- d))95 %
- e) 85 %

225 Sual: Xəzərə neçə min ton neft məhsulları axıdılır? (Çəki: 1)

- a) 2 min ton
- b) 3 min ton
- c))4 min ton
- d) 5 min ton
- e) 6 min ton

226 Sual: Neçənci ildən başlayaraq Xəzərin səviyyəsi qalxmağa başlayıb? (Çəki: 1)

- a) 1965
- b) 1970
- c))1977
- d) 1985
- e) 1987

227 Sual: Xəzər dənizinin təxminən neçə adı olub? (Çəki: 1)

- a) 50-yə yaxın
- b) 60-dan az
- c))70-ə yaxın
- d) 100
- e) 20-dən çox

228 Sual: Xəzərin ən dərin yeri nə qədərdir? (Çəki: 1)

- a) 1000 metr
- b) 950 metr
- c) 1020 metr
- d))1025 metr
- e) 1128 metr

229 Sual: Xəzər dənizinə şimaldan, qərbdən, cənubdan hansı çaylar tökülür? (Çəki: 1)

- a) Qusarçay, Qudyalçay, Araz, Sinçay
- b) Dəmiraparançay, Lənkərançay, Ataçay
- c))Volqa, Terek, Emba, Kür, Samur, Səfidrud
- d) Ceyrankeçməz, İncəçay, Tərtərçay
- e) Türyançay, Girdmançay, Kişçay

230 Sual: Xəzər dənizi hansı ərazilərdən gələn quru və isti hava kütlələrini mülayimləşdirir? (Çəki: 1)

- a) Rusiya Federasiyası
- b) İran İslam Respublikası
- c) Gürcüstan
- d))Orta Asiya
- e) düz cavab yoxdu

231 Sual: Xəzər dənizində küləyin orta sürətini göstərin. (Çəki: 1)

- a))2 – 5 metr\saniyə
- b) 3 – 6 metr\saniyə
- c) 4 – 7 metr\saniyə
- d) 1 – 3 metr\saniyə
- e) 5 – 10 metr\saniyə

232 Sual: Yay temperaturu Xəzər sularında nə qədər olur? (Çəki: 1)

- a))20°C-dən yuxarı
- b) 20 °C-dən aşağı
- c) + 10 – 15°C
- d) +5 – 10° C
- e) +1 + 4°C

233 Sual: Xəzərin bioloji problemləri dedikdə nə başa düşülür? (Çəki: 1)

- a) suların qidalanma xüsusiyyətləri
- b) Xəzərin yağış suyu ilə qidalanması
- c) Xəzərin sululuq dərəcəsi
- d) Xəzərə tökülən çayların çirklənməsi
- e))Xəzərin canlı aləminin həyat səviyyəsinin pisləşməsi

234 Sual: Abşeron sahillərində və açıq dənizdə dalğaların maksimal uzunluğu neçə metrə çatır? (Çəki: 1)

- a))80 – 100 m-ə
- b) 90 – 120 m-ə
- c) 100 – 130 m-ə
- d) 60 – 80 m-ə
- e) 150 m-ə

235 Sual: Xəzər neçə km-dən artıq məsafədə Azərbaycan sahillərini əhatə edir? (Çəki: 1)

- a))800 km
- b) 700 km
- c) 600 km
- d) 900 km
- e) 550 km

236 Sual: Xəzər dənizi şimaldan cənuba neçə min km məsafədə uzanır? (Çəki: 1)

- a))1200 km
- b) 1400 km
- c) 1600 km
- d) 1000 km
- e) 1100 km

237 Sual: Yer kürəsi göl ehtiyatının 44% - i hansı gölün (dənizin) payına düşür? (Çəki: 1)

- a) Göy-göl
- b) Maral – göl
- c) Baykal
- d))Xəzər dənizi
- e) Aral

238 Sual: Dünya nəvə balığı ehtiyatının 90% - i hansı dənizdə cəmlənmişdir? (Çəki: 1)

- a) Egey dənizi
- b) Aralıq dənizi
- c) Yapon dənizi
- d) Oxot dənizi
- e))Xəzər dənizi

239 Sual: Dünya 85% nəvə balığı və 90% qara kürü istehsalı hansı dənizə aiddir? (Çəki: 1)

- a) Baltik dənizi
- b))Xəzər
- c) Mərmərə
- d) Qara
- e) Barens

240 Sual: Kəskin çirklənməsi ilə əlaqədar hansı dənizdə qiymətli balıq növləri 9-10 dəfə azalmışdır?

(Çəki: 1)

- a))Xəzər dənizi
- b) Mərmərə dənizi
- c) Karib dənizi
- d) Adriatik dənizi
- e) Oxot dənizi

241 Sual: Hansı dənizə ildə 12 milyard m³ çirkab suları axıdılır? (Çəki: 1)

- a) Liquri dənizi
- b) Aralıq dənizi
- c) Egey dənizi
- d) Barants dənizi

e))Xəzər dənizi

242 Sual: Xəzərə axan, 95% çirkli sulara malik olan hansı çaydır? (Çəki: 1)

- a) Don çayı
- b) Elba çayı
- c) Kür çayı
- d))Volqa çayı
- e) Yenisey çayı

243 Sual: 3 min ton neft məhsulları hər il hansı dənizə axıdılır? (Çəki: 1)

- a) Mərmərə dənizi
- b) Aralıq dənizi
- c))Xəzər dənizi
- d) Adriatik dənizi
- e) Oxot dənizi

244 Sual: 1977-ci ildən başlayaraq Xəzər dənizində nə kimi dəyişiklik baş vermişdir? (Çəki: 1)

- a) çirklənmə səviyyəsi artmışdır
- b) balıq ovu 9-10 dəfə azalmışdır
- c) dəniz suyu səviyyəsi azalmağa başlamışdır
- d))suyun səviyyəsi qalxmağa başlayıb
- e) bitki örtüyü 2 dəfə azalıb.

245 Sual: 4 mlyrd ABŞ dolları respublikanın hansı ehtiyatına dəyən zərər üçün hesablanmışdır? (Çəki: 1)

- a) Qəbələ RLS – sı üçün
- b) Gəncə Gil – Torpaq Kombinatı tullantıları üçün
- c))Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar
- d) Bakı buxtasının hədsiz çirklənməsilə
- e) Aran zonasının şoranlaşmış torpaqları üçün

246 Sual: 70 - yə yaxın adı olan (qədim zamanlardan müasir dövrdən) hansı dənizdir? (Çəki: 1)

- a) Yapon dənizi
- b) Karib dənizi

- c) Mərmərə dənizi
- d))Xəzər dənizi
- e) Şimalı Çin dənizi

247 Sual: Xəzərə axan çaylar hansılardır? (Çəki: 1)

- a) Türyançay, Girdmançay, Kişçay
- b))Volqa, Terek, Elba, Kür, Samur, Safıdrid
- c) Qusarçay, Qudıyolçay, Araz, Sınçay
- d) Dəmiraparançay, Bənkərançay, Astaraçay
- e) Ceyrankeçməz, Girdmançay, Kişçay

248 Sual: 5-10 % suyun duzluluğu hansı dənizə aiddir? (Çəki: 1)

- a) Qırmızı dənizə
- b))Xəzər dənizi
- c) Bərens dənizi
- d) Yapon dənizi
- e) Egey dənizi

249 Sual: Xəzər dənizi Orta Asiyadan gələn hansı hava kütlələrini mülayimləşdirir? (Çəki: 1)

- a) mülayim dəniz hava kütləsini
- b) soyuq hava kütləsini
- c))quru və isti hava kütləsini
- d) cənub siklonlarını
- e) dəniz Arktik hava kütləsini

250 Sual: Xəzərin 10-12 m-lik ən şiddətli dalğaları hansı ərazilərdə (sahillərdə) müşahidə olunmuşdur? (Çəki: 1)

- a) İran ərazisində
- b) Türkmənistan
- c) Qazaxıstan
- d))Abşeronda
- e) RF

251 Sual: 825 km – Xəzərin hansı dövlətə düşən sahillərin uzunluğudur? (Çəki: 1)

- a) RF
- b)) Azərbaycan
- c) Türkmənistan
- d) İran
- e) Qazaxıstan

252 Sual: 1332 növ canlı və III növ balıq hansı dənizdədir? (Çəki: 1)

- a) Şimal dənizi
- b)) Xəzər dənizi
- c) Adriatik dənizi
- d) Qırmızı dəniz
- e) Liqquri dənizi

253 Sual: Xəzər dənizi səviyyəsinin 2 metrədən aşağı düşməsi neçənci ilə təsadüf edir? (Çəki: 1)

- a) 1950
- b) 1960
- c)) 1970
- d) 1980
- e) 1990

254 Sual: İqlim dəyişiklikləri, tektonik hadisələr Xəzərlə bağlı hansı dəyişikliklərə gətirir? (Çəki: 1)

- a) neft – qaz ehtiyatları azalır
- b) tullantılarla daha çox çirklənir
- c) çayların xəzərə tökülməsi məhdudlaşır
- d) flora-fauna ehtiyatlarındakı dəyişikliklərə
- e)) səviyyə təbəddüdlərinə

255 Sual: Xəzərin canlı aləminin həyat səviyyəsinin pisləşməsi hansı problemləri aiddir? (Çəki: 1)

- a) ekoloji
- b)) bioloji
- c) kimyəvi
- d) fizioloji

e) sosial

Bölmə: 7.1 02Ad 7.1 02

Suallardan 24

Maksimal faiz 24

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

256 Sual: Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar onun sahəsi neçə min km artmışdır? (Çəki: 1)

- a) 250 min km
- b) 300 min km
- c)) 400 min km
- d) 150 min km
- e) 50 min km

257 Sual: Xəzər gölü yer kürəsi göl ehtiyatının neçə %-ni təşkil edir? (Çəki: 1)

- a) 24 %
- b) 34 %
- c)) 44 %
- d) 56 %
- e) 12 %

258 Sual: Dünya nəvə balığı ehtiyatının neçə %-i Xəzərdə cəmlənmişdir? (Çəki: 1)

- a) 70 %
- b) 80 %
- c)) 90 %
- d) 60 %
- e) 50%

259 Sual: Xəzərin kəskin çirklənməsi ilə əlaqədar qiymətli balıq növlərinin ovlanması neçə dəfə azalmışdır? (Çəki: 1)

- a) 2 – 3 dəfə
- b) 4 – 5 dəfə
- c) 6 – 7 dəfə
- d) 8 – 9 dəfə
- e)) 9 – 10 dəfə

260 Sual: Xəzərə ildə neçə milyard m³ çirkab suları axıdılır? (Çəki: 1)

- a)) 12 milyard m³
- b) 10 milyard m³
- c) 14 milyard m³
- d) 13 milyard m³
- e) 11 milyard m³

261 Sual: Azərbaycan ərazisindən Xəzərə neçə milyard m³ hədsiz dərəcədə çirkləndirilmiş su tullantıları atılmışdır? (Çəki: 1)

- a) 0,1 mlyrd m³
- b) 0,2 mlyrd m³
- c)) 0,3 mlyrd m³
- d) 0,4 mlyrd m³
- e) 0,5 mlyrd m³

262 Sual: Xəzərin 2-ci çirklənmə mənbəyi nədir? (Çəki: 1)

- a) suyunun tərkibindəki mikroelementlər
- b) yaşayış yerləri
- c) heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı
- d)) mədənlər, tankerlər, hidrotexniki qurğular
- e) palçıqlı sellər

263 Sual: Xəzərin sahəsi və orta dərinliyini göstərin (Çəki: 1)

- a)) 386 000 km², 184 m
- b) 254 000 km², 151 m
- c) 1933 00 km², 120 m
- d) 187 00 km², 100 m
- e) 457 000 km², 196 m

264 Sual: Xəzər dənizinin mərkəzində suyun duzluluğu neçə %-dir? (Çəki: 1)

- a)) 5 – 10%
- b) 6 – 12%
- c) 7 – 14%
- d) 8 – 16 %
- e) 9 – 18%

265 Sual: Xəzərin cənub hissəsində maksimal dərinliyi göstərin. (Çəki: 1)

- a)) 1025 m
- b) 1000 m
- c) 950 m
- d) 800 m
- e) 900 m

266 Sual: Xəzərdə ümumilikdə neçə növ canlı və neçə balıq növü var? (Çəki: 1)

- a)) 1332, 111
- b) 1221, 101
- c) 1104, 98
- d) 1005, 89
- e) 984, 78

267 Sual: Əsrin (20-ci) əvvəlində Xəzərin səviyyəsinin qalxması (maksimum) neçənci ildə qeydə alınıb? (Çəki: 1)

- a) 1903 il
- b) 1905 il
- c) 1910 il
- d) 1917 il
- e)) 1929 il

268 Sual: 1970-ci ildə Xəzərin səviyyəsi neçə metr aşağı düşüb? (Çəki: 1)

- a) 1 metr
- b)) 2 metr
- c) 3 metr
- d) 4 metr
- e) 5 metr

269 Sual: Neçənci ildən başlayaraq Xəzərin səviyyəsi qalxmağa başlayıb? (Çəki: 1)

- a)) 1978
- b) 1977
- c) 1976
- d) 1975
- e) 1979

270 Sual: Səviyyə (Xəzərlə bağlı) tərəddüdlərinin səbəbini göstərin. (Çəki: 1)

- a) neft-qaz çıxarılması ilə əlaqədar
- b) sənaye müəssisələrinin tullantıları ilə çirklənmə
- c) çayların Xəzərə az və ya çox tökülməsi
- d)) iqlim dəyişmələri, tektonik hadisələrlə bağlı
- e) su anbarlarının tikilməsi ilə əlaqədar

271 Sual: Xəzərin şimal hissəsində qışın temperaturu nə qədər olur? (Çəki: 1)

- a) 2°C
- b) 3°C
- c)) 1° C-dən aşağı
- d) 0° C
- e) 4° C

272 Sual: Xəzər dənizinə şimaldan və cənubdan hansı hava kütlələri daxil olur? (Çəki: 1)

- a)) arktik, mülayim, tropik, subtropik
- b) kontinental Arktik hava kütlələri
- c) dəniz Arktik hava kütlələri, Orta Asiya hava kütlələri
- d) mülayim kontinental hava kütlələri
- e) cənub tsiklonları, yerli hava dövrəni

273 Sual: Limanlarda Xəzərin sularının daha çox çirklənmə səbəbini göstərin. (Çəki: 1)

- a) nəqliyyatın (su) çox olması
- b)) neft və neft məhsulları daşıyan tankerlərin olması ilə
- c) sənaye müəssisələrinin sulara atdıqları çirkli maddələrlə bağlı
- d) insan fəaliyyəti ilə
- e) «ölü zonalar»ın çoxluğu

274 Sual: Sənayedə istifadə edilən 200 milyon m³ içməli suya hansı proseslərlə qənaət edə bilərik? (Çəki: 1)

- a) dəniz suyunun sərinləşdirməklə
- b) yeni su anbarları tikməklə
- c) çay axıntılarını müəssisələrə yaxınlaşdırmaqla
- d)) sənayedə işlədilən suyu hava (buxar) ilə əvəz edərixsə
- e) sulardan təkrar istifadə edərixsə

275 Sual: İlin isti dövründə buxarlanmanın yüksək olması xəzərin cənub hissələrində nə kimi dəyişikliklərə səbəb olur? (Çəki: 1)

- a) balıq ehtiyatı məhdudlaşır
- b) suyun səviyyəsi azalır
- c) Həmin ərazinin sularında özünü təmizləmənin aşağı düşməsinə
- d) Suda oksigenin azalmasına
- e)) duzluluğun yüksək olmasına

276 Sual: Xəzər dənizinə arktik, mülayim, tropik, subtropik hava kütlələri hansı ərazilərdən (istiqlamətdən) daxil olur? (Çəki: 1)

- a) RF – dan
- b) Orta Asiyadan
- c) İrandan
- d)) Şimal və cənubdan

e) qərbdən

277 Sual: Xəzər dənizinin çox çirklənməsinə ilə əlaqədardır? (limanlarda) (Çəki: 1)

- a) “ölü” zonaların çoxalması ilə
- b) Antrapagen amilin təsirlə
- c) Sənaye müəssisələrinin çirkləndiriciləri ilə
- d) Gəmiçiliyin inkişafı ilə
- e)) neft və neft məhsulları daşıyan tankerlər vasitəsi ilə

278 Sual: Xəzər dənizin dalğalarının maksimal uzunluğunu göstərin (Çəki: 1)

- a) 150 metr
- b) 60-70 metr
- c) 100-130 metr
- d)) 80-100 metr
- e) 90-120 metr

279 Sual: Bu ərazilərdən hansında kurort yerləri çoxluq təşkil edir? (Çəki: 1)

- a) Quba –Qusar
- b) Lənkəran – Astara
- c) Naxçıvan MR
- d) Abşeron
- e)) Şamaxı

Bölmə: 8.1 01Ad 8.1 01

Suallardan 20

Maksimal faiz 20

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

280 Sual: Hal-hazırda respublikanın neçə rayonunda kurort yerləri ayrılmışdır? (Çəki: 1)

- a) 21
- b) 23
- c)) 25
- d) 27
- e) 10

281 Sual: Müalicəvi palçıq yataqları respublikanın hansı zonasında yerləşir? (Çəki: 1)

- a) Kür-Araz ovalığında
- b) Naxçıvanda
- c) Lənkəran-Astara zonasında
- d)) Abşeronda
- e) Arazboyu düzənlikdə

282 Sual: Geotermal enerji üçün əsas mənbə nədir? (Çəki: 1)

- a) ovalıqlar, yaylalar
- b) gur Sulu çaylar
- c) qeyzerlər
- d) şlalələr
- e)) yeraltı isti sular

283 Sual: İstirahət, müalicə, turizm məqsədilə istifadə olunan ehtiyatlar nə adlanır? (Çəki: 1)

- a) coğrafi obyektlər
- b) yeraltı termal sular
- c) idman kompleksləri
- d) aqroiqlim ehtiyatları
- e)) rekreasiya ehtiyatları

284 Sual: «Çimərlik» turizmi hansı ölkələrə aiddir? (Çəki: 1)

- a) Afrika ölkələri
- b) Qərbi Avropa ölkələri
- c) Skandinaviya ölkələri
- d)) Latin Amerikası ölkələri
- e) Avstraliya və Okeaniya

285 Sual: İqlim və kosmik resurslara nə aiddir? (Çəki: 1)

- a) dəniz, okeanlar, göllər
- b) dəniz, okeanlar, göllər
- c)) günəş, külək enerjisi, rütubət
- d) daxili yeraltı sular, qeyzerlər
- e) hidroenerji ehtiyatları

286 Sual: Neçənci əsrin ortalarına qədər yer kürəsi atmosferində olan oksigen stabil idi? (Çəki: 1)

- a) 16-cı əsrin ortalarına
- b) 17-ci əsrin ortalarına
- c) 18-ci əsrin ortalarına
- d)) 19-cu əsrin ortalarına
- e) 20-ci əsrin ortalarına

287 Sual: Külək enerjisindən 2000 il əvvəl hansı ölkələrdə istifadə edilib? (Çəki: 1)

- a) Fransa, İtaliya
- b) Danimarka, ABŞ, İngiltərə
- c)) Çin, Hindistan, Misir
- d) Böyük Britaniya, Yunanıstan
- e) İspaniya, İtaliya

288 Sual: Abşeronda ən çox hansı rekreasiya ehtiyatı yerləşir? (Çəki: 1)

- a) mineral
- b)) palçıq
- c) radonlu
- d) bromlu
- e) yodlu

289 Sual: Azərbaycanlı termal sular hansı su mənbələrinə aiddir? (Çəki: 1)

- a) mineral
- b) radonlu

- c) kükürlü
- d) palçıq
- e)) yeraltı su mənbələrinə

290 Sual: Müalicə, kənd təsərrüfatı, enerji alınmasında hansı sulardan istifadə edilir. (Çəki: 1)

- a) palçıqlı
- b) kükürlü
- c) qeyzerlər
- d) şirin sulu bulaqlar
- e)) termal sular

291 Sual: Respublika ərazisində rast gəlinən termal suların temperaturunu göstərin (0t) (Çəki: 1)

- a) 40-80 0t
- b) 30-70 0t
- c) 20-60 0t
- d) 5-10 0t
- e)) 50-90 0t

292 Sual: Yeraltı isti sular hansı enerji üçün mənbə sayılır? (Çəki: 1)

- a) günəş enerjisi üçün
- b) külək üçün
- c) Su (yərüstü)
- d)) buxar enerjisi
- e) energetika üçün

293 Sual: İslandiya, Kamçatka, ABŞ, İtaliya kimi dövlətlər ən çox hansı enerji mənbəyinə malikdirlər? (Çəki: 1)

- a) energetika
- b) külək
- c) günəş
- d)) geotermal
- e) seslər

294 Sual: Rekreatsiya ehtiyatları hansı məqsədlərdə istifadə olunan ehtiyatlardır? (Çəki: 1)

- a) ovçuluq məqsədlərində
- b) balıqçılıqda
- c)) istirahət, müalicə, turizm
- d) qoruqları yaratmaq üçün
- e) tikinti işlərində və körpülərin salınmasında

295 Sual: Bu ölkələrdən hansı çoxlu sayda rekreatsiya ehtiyatlarına malikdir? (Çəki: 1)

- a) İrlandiya, Portuqaliya, Yeni Zelandiya, İsraill
- b)) İspaniya, İtaliya, İsveçrə, Hindistan, Türkiyə
- c) Yaponiya, Niderland, Danimarka, Vyetnam, Fransa
- d) Banqladeş, Tropik Afrika ölkələri, Kanada, ABŞ, Avstraliya
- e) Argentina, Braziliya, Venesuela, Çin, Azərbaycan

296 Sual: Latın Amerikasını ölkələrində hansı rekreatsiya növü inkişaf edib? (Çəki: 1)

- a)) çimərlik turizmi
- b) müalicə
- c) sağlamlıq
- d) idman
- e) təbii landşaftlar

297 Sual: Günəş, külək enerjisi, rütubət hansı resurslara aid edilir? (Çəki: 1)

- a) Su resurslarına
- b) Torpaq resurslarına
- c) Meşə resurslarına
- d)) iqlim resurslarına
- e) meşə resurslarına

298 Sual: Coul, kilovatla hansı enerji ölçülür? (Çəki: 1)

- a) külək enerjisi
- b)) günəş enerjisi
- c) hidroenerji
- d) elektroenergetika enerjisi
- e) alternativ

299 Sual: Kənd təsərrüfatına əlverişli, rütubət və istini özündə birləşdirən ehtiyatlar nə adlanır? (Çəki: 1)

- a) alternativ ehtiyatlar
- b) rekreasiya ehtiyatlar
- c) su ehtiyatlar
- d) kosmik ehtiyatlar
- e)) aqroiqlim

Bölmə: 10. 1 01Ad 10. 1 01

Suallardan 14

Maksimal faiz 14

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

300 Sual: Şimal qurşağında ən böyük meşə sahələri hansı ölkələrin ərazisindədir? (Çəki: 1)

- a) Böyük Britaniya, İrlandiya
- b) Fransa, Almaniya
- c)) RF, Kanada, ABŞ
- d) İtaliya, İspaniya
- e) Çexiya, Macarıstan, Rumıniya